



Ramazan Qafarlı

(Əvvəli jurnalın 2-ci buraxılışında)

## Atilla - İtil - Adil - Athı

"At ığidin yaraşığı, arxası və hünərinin yarısıdır"

Atilla qırx yaşında taxtda əyləşdi. 11 il ərzində qardaşı Bleddən yardım gördü. Doğrudur, bəzi tarixçilər Müngüqun övladları arasında dərin uçurumlar olduğunu yazmışlar. Guya Atilla hakimiyyəti əsl varisin əlindən zorla alıb. Xristianlığa meyl göstərməsi, liberallığı, yumşaqlığı, düşmənə güzəştə getməsi sonucda Bledin ağır cəzalanması ilə nəticələnib: hökmdar qardaşını aradan götürüb. Lakin dünyada hər şeyi ancaq öz arşını ilə ölçən Atilla hakimiyyətə Tanrıının iradəsi və əfsanələrin yardımı ilə gəlmişdi. O, təkcə sadə hunları deyil, Bledi də qamların uzaqqorənliyinə inandırmışdı. Hələ Muncuqun sağlığında el arasında əhvalatlar dolaşındı ki, ölkəni əlinə odlu qılinc alan şəxs dünyaya təmidacaq.

Atilla adının izahı göstərir ki, o, mənşəcə İtil (Atill) türklərinə mənsub, qədim xagan sülaləsinin nümayəndələrindən biri idi. Əslində, böyük hun sərkərdəsinin Avropana mənbələrində "Atilla" şəklində tarixləşən adının əsasında qədim türk sözləri - Athı, Adil, Atil, İtil durur. Təsadüfi deyil ki, həmin kəlmələr müəssir türk dillerində indi də geniş işlənir. O, oğlanlarına İllak\* və Tengizik (Tengiz, Tengizhan – dəniz, dərya, yaxud okean anlamındadır) adlarını vermişdi. Arvadını isə avropalılar Aryukan / Aryuka / Aryuxan / Aryujan / kimi təqdim edirlər.

Bu, türk ellərində gözəllər gözəli, yaxud gözəl can (ruh, ürək) mənasını verən «Ariqcan» deməkdir.

\*İllak/ullak sözünü əzizləmə mənasını verən "keçi balası" ilə əlaqələndirirlər. Atillanın kiçik oğlunun adı F.A.Brokhaуз, İ.A.Efuronun «Ensiklopedik lüğət»ində "Ellak" şəklində işlənir. Bizə, bu daha düzgündür. Çünkü sözün ilk kəlməsi "el" türk dillərində ad düzəldən əsas vasitələrdən biridir: Eldar, Elxan, Elsən, Elnur, Elbəy və s.

Ortaböylü, enlikürəkli, qara saçlı hökmədar girdə, uzun gözləri ilə həminin üzünə iti, dik nəzərlərini salırı. Tək-tük hun bahadırı vardi ki, onun qarşısızlaşmaz daxili gücünün ifadəcisinə çevrilən baxışlarına tab gətirib başını aşağı endirməsin. Atilla natiq idi, danışığı ilə ürəklərdə sənən odu təzədən alovlandırır, döyüş ehtirasını coşdururdu. O, düşmənə, ikiüzlülərə, yolundan dənənlərə qarşı amansız idi və qəzəbi qorxu yaradırdı. Onları qəddarcasına cəzalandırır və qətiyyətli tədbirlər həyata keçirirdi. Torpağını və xalqını ürəkdən sevən döyüşüləri, ardıcıllarını və məsləkdaşlarını həmişə diqqət mərkəzində saxlayır, onlara yardımını əsirgəmirdi. Atilla təmtəraqı sevmirdi, sadə yaşamağı üstün tutur və qonaqpərvərliyi ilə seçilirdi. Ziyafətlərdə qonaqlara gümüş qablardada yemək verildiyi halda, o, taxta qasıqdan istifadə edirdi.

## Mars (Misri) qılinci və Villam (Şimşək) atı

"Qılincladışmən başı kəsəndə ürəyi yumşaqlığı göstərən ya arxadan oxlanar, ya da nizə ilə atdan salınar. Yağıya döyüş meydandasında



aman verənin anası ağlar qalar."

Atillanın varlığı hər yerdə - səfərlərdə, bazar-meydanlarda, keçidlərdə də duyulurdu. Yazıldılardan ki, o, təkcə hun deyildi, həm də çox görkəmli və seçilən şəxs idi. Atilla Roma əsilzadələrinin təmtəraqlı geyimlərini xoşlamır, əyninə öz soyunun adətinə sadə paltarlar geyinir, tülü-lü heyvan dərisindən hazırlanan kürkə üstünlük verirdi. Onun padşahlıq tacı da təkcə quş lələyi ilə bəzədilmiş dəri papaqdan ibarət idi. Əsgərləri də oxşar baş örtüyündən istifadə edirdilər. Atilla çox az hallarda piyada gözə görünürdü. O, gözəl qara Villam («Şimşək») atın belində daha əzəmətli idi. El ara-



sında danışıldır: «Villam elə nəhəng və güclüdür ki, ayaqları dəyən yerdə ot bitmir». Bu deym sonralar bizdə də xalq nağıllarının əsas motivlərində biri kimi işlədilib. Təbiidir ki, Atillanın atı

### Hun döyüşçülərinin atları



lincə tamaşa etməyə yollanır. Möcüzə baş verən əraziyə hamidan tez çatan Atilla əlini uzadır ki, silahın tiyəsindən yapışın, bu zaman qilinc özü yerdən çıxıb onun ovcuna «tullanır». Parlaqlığı və yaraşığı ilə qilinc hunların o ana qədər gördüyü bütün qilinclardan fərqlənirdi. Ölümə məhkumun əlleri ilə düzəldilmişdi – onu Tanrı göndəmişdi, sirlə bir ayənin nişanəsi idi. Əfsanədə bildirilir ki, Tanrı qılinci Atillanın hunların yeganə güclü hökmdarı seçildiyini təsdiqləmək üçün möcüzəli şəkildə torpağa sançıdı.

Hunlar, əslində, bütün Avropana Atilla ilə tanınmağa başlamışdır. Doğrudur, o, zahirən başqa hunlardan o qədər də fərqlənmirdi. Lakin Şimşək atın belində Mars qılincını havada oy nadanda çox-çox uzaqlardan seçilirdi. Əslində, təkcə sehrli atla qilinc kifayət idi ki, onun tarix meydanına qeyri-adi, əfsanəvi qəhrəman kimi atıldığını diqqət mərkəzinə çəksin. Bizans tarixçisi Prisk də Atillanın sehrli qılincından bəhs edib. O yazırı: «Təbiidir, Atilla elə zənn

qazib qılinci çıxdırdı və Atillaya hədiyyə aparır. Prisk yazırı ki, «o, qılinci böyük sevincə qarşıladı və özünü elə sadələvh göstərdi ki, guya dünyanın hakimi seçilmişdir, çünkü qılinc Marsdan (müqayıse et: «Koroğlu» eposundakı Misri qılinc ildirim daşından düzəldilir. Mahiyyət etibarilə epizodların oxşarlığı və qilincların adlarındakı səsləşmə təsadüfi deyil - R.Q.) idi. Bu, onun mühabibələrdə üstünlük qazanacağından xəbər verirdi».

Faktlar göstərir ki, Koroğlunun Misri qılinci haqqındaki mifik təsəvvürlər Qafqazda yaşayan skiflərə və hunlara bəlli idi. Məhz Atillanın tarixi qəhrəmanlığı çağlarında yerə basdırılmış sakral silahı Mars (Misri) qılincına çevirmişdilər...

### Dövlət və atlalar

*“Güclü dövlət yaratmaq üçün dostunu və düşmanını tam. Ata qulluq göstər ki, səni döyüş meydanında yəhərdən yerə aşırmasın”.*

Mənbələrdə göstərilir ki, hunların əsas xüsusiyyəti müstəqillikləri idi, heç kəsin xaltasını boyunlarına



başqa hunların atlarından fərqlənməli idi. Bu həm onun hökmərləq tituluna görə belə olmalı idi, həm də Atilla bütün döyüşlərdə ordunun öündə düşmənlə sinə-sinəyə dururdu, atı həmlələrə tab gətirməli idi. Onun faydalandığı silahlar kaman, ox, nizə, ərkan və qilinc idi. Atillanın qılinci barədə mənbələrdə çox-sayılı əfsanələr qeydə alınıb. Rəvayətdə göstərilir ki, Muncuqdan sonra tacə kimin sahib duracağı bəlli deyildi. El arasında qəribə səhbətlər dolaşırı. Bir gün hunlar düzənliyin ortasından yerə sancılmış odlu qilinc tapırlar. Atilla ilə Bled başlarına böyük dəstə toplayıb qı-

etməli idi ki, onu böyük, uğurlu tale gözləyir. Mars qılincı tapılanda, o, buna daha çox inanmağa başlayır. Mars qılincını skif və hun çarları həmişə öz yanlarında saxlayırdılar». Prisk qılincın necə meydana gəlməsini də Qafqaz və Kılıçik Asiya prototürklərinin əfsanələrinə əsasən açıqlayır. Bir hun kəndlisi görür ki, ilxisindəki düyə axsayır. Heyvanın qızında elə böyük yara əmələ gəlib ki, səbəbini aydınlaşdırmaq çətindir. Kişi narahatlıq keçirərək qanlı izə düşür və yera basdırılmış qilinc rastlaşır. Demə, düyə ayağını qılincın torpağın üstünə çıxmış şış ucuna basıbmış. Kəndlə yeri

keçirməz, başqlarından asılı qalmamaq üçün var-dövlətlərini belə itirməkdən çəkinməzdilər. Atdan və silahlardan başqa heç nəyin hərisi deyildilər. Təsviri sənətdə, heykəltəraşlıqda canlandırdıqları əsas obrazlar da atlar və silahlar idi. Bir sözlə, hunlar silah qayırmala at bəsləməyin ustası idilər. Bu, onlara ırsən keçirdi, başçıdan sadə çobanadək hamı öz övladına ata baxmağın sırlarını öyrədir, təkcə silahlardan istifadə etməyi deyil, necə düzəltməyi də anladırdılar. Kənardan baxanlar elə zənn edərdilər ki, onlar üçün at hər şeydən, hətta valideyndən, övladdan da



*Hunların qoşun başçısı germanlarin təsvirində*

əzizdir. Lakin hər bir hun anaya, qadına, körpəyə də xüsusi qayğı və saygı ilə yanaşır, atanı isə tanrı səviyyəsinə qaldırır. Döyüşlərdə insan qanına susamış hun ən çox atının dirnağına daş dəyəndə sarsılırdı. Hönkürüb uşaq kimi ağlamaqdan da çəkinmirdi. Onların azadlıqsevərliyini bəziləri anarxiya ilə eyniləşdirir. Əslində, hunlar başqlarının fikirlərini səbrlə dinləməyi, ağlabatan yaxşı adətləri, əməlləri asanlıqla götürməyi, xeyirxahlıq qiyomat verməyi

də bacarırlar. Bu səbəbdən də müxtəlif dinli, dilli, asılılığı sevməyən, bir yerdə qərar tutmayan, silah oynatmağı özünə yeganə peşə seçən tayfalar tərəddüd etmədən hunlara qoşulurdular. Hunlar haqqında belə bir qənaət formalasmışdı ki, hara ayaqları döyirdi, ora-onlara dar gəlirdi. Məkan ayaqlarının altına sızmırı. Tez-tez oba dəyişmələrinin, tam oturaq həyata az meyl göstərmələrinin də səbəbi bu idi. Onlarda başqa xalqları asanlıqla özlərinə bağlamaq qabiliyyəti vardi, bacarıq və hünərlərilə dostu da, düşməni də heyrətləndirməyi bacarırlar. Bir cəhətləri xoş idi ki, bildiklərini maraqlananlara anladır, tanımadiqları adamlarla qısa zamanda isinişə, dostlaşa bilirdilər. Onlar üçün din və dil ayrılığı əsas şərt deyildi. İnsanlar əməllərində düzdürülsə, danışqlarını anlamadan da ünsiyyət qurmanın yollarını tapır, böyük ustalıqla arada isti münasibət yaradırlar. Xəyanət, satqınlıq və adam aldatmaqdan başqa hər şey üçün güzəştə gedirdilər. Elə ki biri keyfiyyətsiz malını dilə basıb yaxşı adına onlara satırdı, həqiqət ortaya çıxandan sonra o adam yerin deşiyində də gizlənsə, tapılıb cəzalandırılırdı. Bu, adət halını aldıından hunu kimsə aldatmağa çalışmadı. Onlar dünyaya nadir xalqlardan biri kimi gəlmisdir, mürəkkəb mədəniyyət yaradıb inkişaf etdirirdilər. Bu mədəniyyəti sintetik sayanlar bir məsələdə yanılmırdılar. At üstündə yer üzünü dolaşdıqca görüb-götürür, dədə-baba adətlərini qorumaqla yanaşı, başqlarının yaxşı işlərini dəyərləndirib genişlənməsinə şərait yaradırlar. Buna görə də onların arasında başqa xalqlar üçün də yer tapılırdı. Bəzi yad el-obalar hunlar gələndə əvvəl ara-

da gəzib-dolaşan söz-söhbatlərə əsasən qorxudan arvad-uşaqları gizlədirildilər. Lakin ağsaqqallar onları əsə-əsə duzçörəklə qarşılıyandan sonra, qısa zamanda yanlış qənaətlər alt-üst olurdu. Bir neçə saat keçmirdi ki, oğul-uşaq, qızgalın üzə çıxıb əməllərindən peşmançılıq çəkdiklərini etiraf edirdilər. Səhəri gün ora ayaq basan kənar şəxs elə bilirdi ki, hunlar həmişədən buralarda yaşayan yerli sakinlərdir. Ancaq hunların kökü heç yerdə çox çəkmirdi, xəstələri, əlsiz-ayaqsız ahilları yerləşdirib yola düşəndə döyüşməyi bacaran yüzlərlə yerli gənc təzyiqsiz, tələbsiz, əmərsiz silahlanıb onlara qoşulurdu. Hunların xarakterində, mösiətində, ənənəsində dünyanın başqa xalqları üçün ümumi olan elə cəhətlər vardi ki, bu, onları asanlıqla başqa etnoslarla bağlayırdı. Təsadüfi deyil ki, on minlərlə yad tayfaların nümayəndələri hətta döyüşlərdə Atillanın uğrunda canlarından keçirdi. Və bəzi cəhətləri ilə tamamilə fərqlənsələr də, ilk baxışdan xoş təsir bağışlayırdılar. Avropalılar görürdülər ki, hunlar qadılara, qocalara, ulu əcdada böyük hörmətlə yanaşır, onların ağıllı məsləhətlərinə qulaq asır...

Ümumi iş uğrunda təmənnasız canlardan keçməyə hazır olan atliları vahid milli xarakter six birləşdirirdi. İlk baxışda ziddiyyətli görünüşələr də, onlardan ehtiyatlananların belə ürəyini oxşayır, bir tərəfdən, amansızlıq nümayiş etdirir, soyla, köklə, ellə bağlı ən elementar məsələlərdə qardaş-qardaşa güzəştə getmir, digər tərəfdən, ipək kimi yumşaq görünür, əqidəcə xristiana, bütərəstə bel bağlayır, etibar edir, hətta ömür-gün yoldaşına çevirirdi. Bu halda qadınının əski dədə-baba adət-ənənəsinə saygı ilə yanaşırırdılar. Bu mənada konserativ əxlaqları ilə seçilirdilər, bəzən dünyəvi məsələləri inkar etdikləri kimi, dini doktrinlərə, abstrakt fəlsəfi, siyasi və sosial anlayışlara, kor-koranə kultlaşmaya dırnaqarası baxırdılar. Tarixçilər yazırlar ki, sadəliklərinə və tez inanmalarına görə çox hallarda hunlar hiyləgər diplomatiyanın qurbanına çevrilir, xaricilərin firildaqlarına uyur və düdükləri çətin vəziyyətlərdən qəhrəmanlıqla xilas olduqda qarşılara bir məqsəd qoyurdular: ya özləri, ya da nəslin digər nümayəndələri onları firildaqla fəlakətə sürükleyəni cəhənnəmə vasil etməlidir. Boş vaxt-





larında mahni oxumağı xoşlayırdılar. Hunların nəğmələri səfərləri qədər geniş və sonsuz idi, təsvirlər tərənnümü, hiss və duyguları üstələyirdi, insandan çox təbiətə vurğunluqları vəsf olundu. Onlar romantik əhvalatları nəzmə çəkib, simli alətin müşayiəti altında saatlarla oxuyurdular. Lakin yumordan, siyasi satiradan da xüsusi zövq alırdılar. Daha çox düşmənlərini lağla qoyurdular. Hunlar səmimi qəlbən möcüzəyə inanır və gözəlliyi dəyərləndirməyi bacarırdılar. Ancaq optimist idilər, boş xülyalara uymur, ovçuluğa ənənəvi şəkildə xüsusi həvəs göstəridilər. Bizans tarixçilərinin qeydlərində görünürlər ki, onlar bir millət olaraq həyata və insanlara humanistcəsinə yanaşır, lakin azadlıqsevərlikləri, sonsuz qürurları ilə hərbi və siyasi intizama meylli deyildilər. Müxtəlif çeşidli tayfa birləşmələrini içərilərdə əritsələr də, ümumi xeyirxah cizgilərə – sadıqliyə, şərəf hissini malik idilər. Və Atillanın nüfuzu, iradəsi ilə qısa zamanda böyük hərbi-siyasi güc əldə etmişdilər. Atilla qədim imperator sülaləsinin Hafəzin oğlu Hamdan başlayan 32-ci nəslinin törəməsi olduğunu yaxşı dərk edir, müstəqil toplumlara qam-şaman duaları ilə təsir göstərməyin effektliyini, daha doğrusu, ulu əcdadların tövsiyələrini, vəsiyyətlərini eks etdirən çağırışlarla hamının səfərbər olunacağını anlayırdı. Döyüşlərdə əfsanələr də böyük rol oynayırdı. Atilla bəzən özü hunlar haqqında dəhşətli əhvalatların sürətlə yayılması üçün tədbirlər həyata keçirirdi. O, Bizans üzərinə yeriyəndə əmr vermişdi ki, zahiri görünüşcə vahimə, qorxu yaranan, qana susamış min döyüşü seçilsin. Onlara aşılanmamış tüklü, kobud dəridən

paltarlar geyindirilsin, atları dəhşət yayan xüsusi elementlərlə bəzədilsin. O çağların cəlladlarını xatırlatsınlar... Hökmədarın tapşırığı ilə «başkəsənlər» dəstəsi əsirlərin gözü qabağında ciyət yeyir, sonra onlara olmazın cəzalar tətbiq edir, yarımcən hala salıb hamisini sərbəst buraxırdılar. Əsirlər vətənlərinə çatanadək rastlaşdıqları yaşayış məntəqələrində başlarına açılan oyunları yerli sakinlərə danışır, söhbətlər ağızdan-ağıza keçərək sürətlə yayılır, çox sayda rəvayətlər yaranırdı. Atillanın qoribəlikləri də vardi. O, qələbə ovcunun içində olduğu halda, gözlənilmədən döyüşçülərini meydandan geri çekirdi. Hətta bir dəfə Bizans imperatoru bunu qorxaqlıq kimi başa düşüb, hunlara dərs vermək qərarına gəlir. Feodosi düşünür ki, paytaxtın beş addimliğindən qaćan vəhşi başçını Avropadan ancaq o qovmağa qadırdır. Lakin səhv qənaətləri onu rüsvayçı sülh müqaviləsi bağlamağa vadar etdi. O, ordusunun darmadağın edildiyini görüb aradan çıxdı və çətinliklə canını xilas edə bildi. Qəzəblənmiş hunlar 70-dən çox yunan kəndini yerlə yeksan etdilər. İmperator Fermoplama da biabırçı şəkildə sülh müqaviləsi bağlamaq məcburiyyətində qaldı. Şərqi Roma imperiyası bütünlükə hunların əlinə keçdi. Atilla əvvəllər hər əsir üçün 8 adı sikkə alırdısa, yeni anlaşmada bu məbləği 12 qızılı qaldırdı. O, daha çox tələb edə bilərdi. Lakin anlayırdı ki, imperiya həmin vəsaiti öz xəzinəsindən verməyəcək, dinc əhalidən alacaq və yerli sakinlərin hunlara qarşı nifratı birə on qat artacaq.

## Dünya hunlara darlıq edir

*"Ədalətli ol və haqqı tapdama. Hunun taxtacı düzüklə, xeyirxahlıqla qurulub".*

Atilla öz ordusunu Pannonidə formalaşdırıldı. Dağ silsiləsinin ətəklərində, İtil çayı, Aral, Xəzər və Qara dənizlərin ətrafindakı ərazilər hunların yəhərdən və arabalardan enib oturaq həyata başladıqları torpaqlar idid. Süvarilər əsasən biş oquz, altı oqur, şara tayfalarından təşkil olundurdu. Piyadalar arasında fin-uqor tayfalarının nümayəndləri: cəremis, erza, mokşa, çud və estlər, eləcə də qerman elatları: qot, kepd, venedlər vardi. İran və slavyan xalqlarından olan döyüşülər muzdla tutulmuşdular.



Hunlar Don nəhrini keçəndə görürlər ki, bölgəyə soydaşları olmayan yad tayfalar yerləşib. Macar ovalığı ilə Karpat dağlarının ətəyində də oturaq həyat sürən başqa xalqlar vardi. Qotlar və şimaldakı german qövmləri də artıq köçəriliyin daşını atmışdır. Hunlar çox dəyişik insan toplumları üzərində hökmərliq etməyə alışmışdır. Şimal qotlarıyla aralarında yaxın münasibətlər yaranırdı. Gepid kralı Ardarik və şimal qotlarının kralı Valamer xaqanın ən inanılmış müşavirləri idi. Skir kralı Edeko da Atillanın etimadını qazananlardan biri sayılırdı. "Genel türk tarixi" kitabında göstərilir ki, "German hökmədarlarından çoxu Atillanı özlərinin böyüyü hesab edərək, "At-ila" adlandırdılar. Qot dilində "Atta" baba demək idi. Bərabər yaşamalarının normal sonu onunla nəticələnir ki, hun german adını, german isə hun adını asanlıqla öz üzərinə götürür. "Rua/Roil" sözü germanca idi. Eləcə də Atillanın başqa əqrəbasının adı La-udarisus qotça idi. Buna qarşılıq olaraq germanlar da Hunimund, Hunvulf adlarını almış və şərafətə daşıyırdılar. Fəqət zamanımıza qalan adların çoxu hunca idi. Buradan anlaşıldığı üzrə yoğun german ənənəsinə rəğmən hunlar özəlliklərini qoruya bilmisdilər".

Atilla özünü təcrübəli siyasətçi tək aparırırdı. Şərqi Roma imperatoru II Feodosini hədiyyələrlə yola gətirib sülh əldə etmiş, ordusuna döyüş təlimləri keçmək üçün xeyli vaxt əldə etmişdi. O, yeri gələndə güzəştə getməyi də bacarırdı. Lakin sərthiyi qorxu yaratdığı kimi, gözlənilmədən yumşalması, qəddar, amansız, hiyləgər düşməni belə bağışlaması orduda çəşqinqılıq yaradırdı. Atillanın qeyri-adiliyi onda idi ki, qəflətən heç kimin ağlına gəlməyən qərarlar

verirdi. Roma papasının xahişi ilə ordusunu geri qaytarıb öz iqamətgahına aparması hunları sarsıtsa da, onun iti ağlına və ilahi gücünə inamları qırılmamışdı, əksinə, taleyin oyununda həyatlarını qüdrətli başçılarına həsr edir və döyüsdə ölməyi özlərinə böyük şərəf sayırdılar. Atilla bəzən yorğun görünəndə, opdusunu irəli aparırdı. O, döyüşlər ara verəndə daha qəzəbli olurdu. Sərkərdələrini başına toplayıb müzakirələr keçirir, hamını səbrlə dinlədikdən sonra qənaətləri bir əmrlə yekunlaşdırırırdı. "Dan yeri söküldən atlanın, - deyirdi, - düşmənin qüvvətənməsinə yol verilməməlidir". Təsadüfi deyil ki, həyat və fəaliyyətini öyrənən müasir tarixçilər bu günün prizmasından nəzər salanda Atillanı həm bacarıqlı iş adamı, diplomat, reformaçı, dövlət qurucusu, oliqarx, misioner, mahir sərkərdə, nəhayət, şübhəli tədbirlərin, mənfur kef məclislərinin tamadaçısı tək göstərirler. Onun avropalıların canına saldığı vəlvələ neçə əşrlər keçməsinə baxmayaraq, sovuşmur, müləyim və yaraşıqlı görünən türkün qeyri-adi gücünün mənbəyini öyrənmək üçün çox baş sindirilir, nəticədə bir də dirçəlməməsi üçün əllərindən gələni əsirgəmirlər. Mətə, Balamir və Atillanın atüstü yürüslərinin səngiməsi az çəkir, qısa zaman aşırımdan sonra səlcuqlar meydana atılır. Xaçpərəstlik hərəkatının qarşısını alan Sultan Toğrulu (onu Tranqolispis şəklində yad edirlər) Azərbaycan atabəyləri, möğollar, Gingizxan, Batıxan əvəzləyir. Ardınca Osman Qazinin sülaləsi, Uzun Həsən, Sah İsmayıllı, Əmir Teymur peyda olub dünyani lərzəyə gətirir... Son min ildə yarıməsrənbir türkün yetişdirdiyi qüdrətli sərkərdələr çətin döyüslərdə zəfər çaldıqca, Atilla yada düşüb. Avropalıların əlacı ona qalır ki, Keçəl Həmzələrə üz tutsunlar. Türkü içəridən sarsıtmaqla, parçalamaqla, tarixini təhriflərə məruz qoymaqla, ermənilər kimi mənəvi simalarını itirmiş murdar məxluqlara havadar çıxmamaqla, xəyanətlə zəiflətmək istəyirlər. Amma atillallığı türkün genindən çıxarmaq Allahın işinə qarışmaq, seytana qulluq etmək idi... Bunlar sonralar baş verəcəkdi, ulu əcadın tarixi ənənələrinin üstündən xətt çəkməyə yönələn olaylar idi...

## Dunyanın ən böyük döyüyü

"Həyat insana bir dəfə verilir, mərdliklə ömür sürənlər ölümün də gözünə dik baxırlar. Döyüşə-döyüşə ölmək sürüñə-sürüñə yaşamadan üstündür".

Atillanın ordusu 477-ci ildə Konstantinopol - Şərqi Romanın paytaxtına çatdı. Böyük imperiya alcaldıldı: imperator atlılarının qarşısına çıxarmağa qüvvə tapmadı, əvəzsiz bəxşışlərlə hunların başçısının yanına elçi göndərdi, hər il xərac ödəyəcəyinə söz verdi. Lakin imperator biabırçılıqla əldə etdiyi sülh razılaşmasının şərtlərini qısa zamanda pozdu. O, paytaxtda və hunların ölkəsində Atilla ilə dostluq etmis Asekini yanına çağırıb ordunun başçısı təyin etdi. Əhalini səfərbərliyə aldılar. Çoxsaylı muzdlu qoşun tutuldu. Bütün xristian dövlətlərinin dəstəyini alandan sonra, hər iki dövlət (Qərbi və Şərqi Roma) hunlara xərac verməkdən böyün qəçirdi. Qəzəblənən Atilla Romanın üzərinə yeridi. Yolüstü indiki Almaniya və Fransaya baş çəkdi. Romalılara yardım edən bütün tayfalara qulaqburmazı verdi. Hunların hücumları "mədəni" Avropanı dəhşətə gətirdi. Saysız-hesabsız at nallarının, araba təkərlərinin göyə qaldırıldığı toz dumana qarışdı,



yaşayış məntəqələri xeyli vaxt günəş üzünə həsrət qaldı. Qalılıyada burqundalar darmadağın edildi və krallığa son qoyuldu. Atilla hamını qılincından keçirsə də, İldiko adlı gözəl bir kral qızına qiymadı. Onu himayəsi altına aldı. Hunlar qarşılara çıxan bütün şəhərləri, qalaları zəbt etdilər. Nəhayət, Orleana yetişdilər. Atilla apardığı döyüslərdə güclü müqavimətlə rastlaşmadı. Burada da ilk həmlədə qala divarları dağıdıldı. Atlılar göz qırpmında mühafizə dəstələrini oxladılar, üstlərinə gələn əlisilahlları qılincdan keçirdilər. Atilla həmişəki kimi öndə silah oynadırdı. Onun yorulmaq bilmədən baş kəsməsi, sinəsinə tuşlanan oxları, nizələri dəf etməsi atlıları bir az da coşdururdu. Atillanın Mars qılinci havada oynadıqca, günəşin şüalarını əks etdirib, lap uzaqlardan vurusun hansı istiqamətə yönəldiyini bildirirdi. Gün batmamış qala alındı. Hökmdar əmr verdi ki, qas qaralanadək yaralananlara məlhəm tapşınlar və şəhid olanları torpağa tapşırınsınlar. Gecədən xeyli keçəndən sonra atlıların kəşfiyyat dəstəsi malumatla geri qayıdı: romalıların birləşmiş qosunu onlara dərs verməyə hazırlaşır. Dan söküller-sökülməz Atillanın atlanmaq əmri hamını yuxudan ayıltdı. Hunlar Katalaun düzünə doğru yönəldilər. Hər iki tərəfdən insan selini xatırladan axın Avropanın mərkəzində yerləşən geniş məkanda cəmləşirdi. Tarixdə o çağadək o qədər qoşunu bir araya yığıb mühəribəyə cəlb edən olmamışdı. Atillanın ordusunda 100 min türk süvari döyüşü vardı, onlara atlılar, ya da oxçular deyirdilər. Bir o qədər də digər tayfalardan ibarət piyada qoşun nizamla düzüllüb romalıları gözləyirdi. Hunların xofu Roma imperatoruna imkan

vermişdi ki, bütün xristian ölkələrindən müharibəyə əsgərlər cəlb etsin. Əslində, səlib yürüşünə hazırlaşan imperiyani Atillanın meydana gəlməsi şoka salmışdı. Və İlisus Xristosu qorumaq naminə 300 mindən çox ən seçmə və fanat döyüşü toplanmışdı. İki nəhəng ordu Katalaun düzündə qarşı-qarşıya gəldi. Atilla bilmirdi ki, Roma qoşunlarına hunların döyük taktikasını yaxşı bilən, bir vaxtlar ölümündən yaxasını qurtarmaq üçün hunlara sığınan gənclik dostu Aseki başçılıq edir. Atlılar kimi o da at üstündə məharətlə durur, ox atır, qılinc oynadırdı. Döyüşlərdə şücaət və hünəri ilə bütün əsgərlərə nümunə göstərirdi. O, bu xüsusiyyəti məhz Atilladan öyrənmişdi. Bununla yanaşı, german və türk dillərində sərbəst danışındı. Tale elə gətirmişdi ki, Katalaun düzündə iki dost düşmən kimi üz-üzə dayanmışdı.

Ölüm-dirim döyüşü başlandı. Tarix hələ bu qədər döyüşünün bir meydanda vuruşduğunu şahidi olmamışdı. Qan su yerine axırdı. Hər iki tərəfdən ölenlərin sayı-hesabı yox idi. Və insan başları bədənlərdən ayrılib havada oynadıqca, cəsədlər üst-üstə yığılıb kiçik təpələr əmələ gətirdikcə hər iki sərkərdənin qələbə əzmi bir az da artırdı. Gözləri qan almışdı. Qılınclar səhərdən-axşamadək havada oynadı, kəsib-doğradı. Aseki dövrünün böyük sərkərdələrindən biri idi. Tale onu dəfələrlə sınaqdan çıxmışdı. Öz soydaşlarının xəyanəti ilə rastlaşış ölümə üz-üzə dayananda hunlardan, xüsusiş Atilladan xeyirxahlıq görmüşdü. Əslində, həyatını ona borclu idi. O, hunlarla ziddiyyətə getməyin əleyhinə olsa da, öz ölkəsinin və Roma imperiyasının sadıq övladı idi. Bir vaxtlar hunların təklifini qəbul etməmişdi. Orada qalib Atillanın sağ əli ola bildiyi halda, vətəninə qayıtmışdı. İndi bir neçə əsr dünyaya ağalıq etmiş dövlətin tarixi ənənələrini itirmək təhlükəsi vardi. Buna qanını daşıdığı sülalənin qabiliyyətsiz nümayəndələri şərait yaratmışdı. Yaxşı anlayırdı ki, Atilla ya qarşı düzgün siyaset yeridilməyib, onu tamamilə romalıların düşməninə əvvəlmişdi. Bir çıkış yolu qalırdı, ulu babalarının şərəfini, döyük ənənələrini qorumaq naminə dostluğun üstündən xətt çəkməlidir. Aseki onu da bildirdi ki, sarayda hələ də xoşagəlməz adamlar sırasında sayılır. Ələcsizliqdan koman-

danlığı ona tapşırıblar. Məqam çatan kimi yenə də kənara atılacaq. Tarixçilər yazırlar ki, o, əsl döyüşü olduğu üçün siyasi intriqalar barədə düşünmürdü. Dövlətin ələ gündən silaha sarılmağı boşboğazlıqdan üstün tuturdu. Və inanırdı ki, romalıları üstələyən qüvvə yoxdur. Hunlara, Atilla gəlince, onları qaydasız döyük ustaları sayırdı. Böyük strategiya mühərabədə uduzacaqlarına əmin idi. O, Atillanın sərkərdəlik məharətini pəhləvanlığı ilə müqayisədə zəif hesab edirdi, ona görə də avropa-lların birləşmiş ordusunu dönyanın ən böyük savaşına şövqələ hazırlamışdı. Təbillər çalınanda yenidən insan dənizi təlatümə gəldi. Yarım milyondan çox döyüşü bir-birinə qarışdı. Bu savaşı mədəni aləmlə vəhşiliyin qarşılaşması kimi qiymətləndirənlər də var. Lakin əxlaqsızlıq yuvasına çevrildiyi andan Roma sarayı mədəniyyətin xilaskarı funksiyasını itirmişdi. Onu başqlarının qanı bahasına təzədən əldə etmək çətin bir iş idi. Aseki ümidi var idi ki, ilk həmlədə Atilla qoşulan qotlar və germanlar meydandan qaçacaqlar. Ancaq qarşı-qarşıya gələn insan seli bir-birinə elə qarışmışdı ki, geriyə yol yox idi. Hami qılinc işlədirdi. Ani bir ehtiyatsızlıq başın bədənləndən ayrılmazı demək idi. Ona görə də hamı vuruşurdu, təkcə hökmdarların iddialarını təmin etmək üçün deyil, öz canını qurtarmaqdan ötürü bütün fərasət və bacarığı işə salmaq lazımlıydı. Atilla al-qana boyanmışdı. O kəsib-doğradığı bədənlərdən fişqiran qanda çımirdi. Və üzünü ortən qalxanı havada oynatdı, gözləri Asekinin məsum baxışları ilə toqquşdu. Bircə an ona il qədər gəldi. Sonra içərisindən bir istək keçdi: romalı dostu və rəqibi ilə qılınlaşmaq. Ona ilahi bir güc gəldi. Şimşək at şahə qalxıb meydani genişləndirdi. Atilla gah qalxanı ilə üstünə gələn atlıları vurub aşırır, gah da Mars qılincini havada oynatmaqla insan başlarını kos kimi yerə diyirləirdi. Hunlar yorulmağın nə olduğunu bilmirdilər... Və Atilla xəber çatdırında ki, romalılar pərən-pərən düşübllər, qaçırlar, o, əlini qaldırıb döyükü dayandırmaq əmri verdi. Özü isə üzəngini atının qarnına elə zərbə ilişirdi ki, Villam ildirim kimi irəli şığıdı. Atilla təkbaşına qəçən roma qoşununun qalıqlarının izinə düşdü. Qaş qaralanadək yol qət etdi.



O, öz dəstəsindən tam ayrı düşmüşdü. Birdən romalıların yüz atlısı dönüb Atilla tərəf gəldi. Lakin onlardan biri dəstədən ayrılib qalanlara irəli getmək əmri verdi. Ayın gömgöy işığı altında Atilla Asekini tanıdı. Onlar bir müddət nə edəcəklərini bilmədilər. Romalıların beş-altı əsgəri hələ də yüz addımlıqda dayanıb bu qəribə mənzərəni seyr edirdi. Birdən Aseki atdan endi, Atillanın qarşısında yera oturdu, qılincini tiyəsinə yumşaq torpağa sancı və boynunu əyib gözlədi. Atilla hələ özündə deyildi. Asekinin səsinə ayıldı: -Sənin əllerinə ölmək mənə daha şərəflidir, qılincini endir. Amma Atilla onu buraxıb romalıların üstüna hücum çəkdi. Qarşılaşmadı birini atdan saldı, qalanlar isə qaçdırılar. Sonra atının başını əvvəl hələ də oturub ölümünü gözləyən Asekiyə yaxınlaşdı. Düz onun gözlərinin içində baxdı. -Mən çörək kəsdiyim silahsız adamı öldürə bilmərəm. Ya kişi kimi qılincini əlinə alıb hücum elə, ya da əliyalın rədd ol burdan. Aseki qılincin tiyəsinə dirsəklənib qalxdı və sürünen-sürünen meşəyə doğru getdi. Atilla onda har-





*Qermanlar Atillanı öz hökmdarları sayır və rəsmlərində ölkələrinə məxsus rəmzləri əks edirən qızıl taclı birlikdə canlandırırdılar.*

dan biləydi ki, roma sərkərdəsi döyüşdə özünə əsl rəqib saydığı döyüşçünün qılıncı ilə ölməyi, vətənində – sarayda xəyanətlə qatla yetirilməkdən üstün tutur və əbdilik döyüş meydanında qalmaq istəyir. Atilla baş verən hadisənin səbəbini öyrənmək istəmədi və yenə də hər şeyi tarixin ixtiyarına buraxdı. Katalaun düzündə hunlar bir döyüşcüsü qalanadək vuruşdular. Ancaq Roma imperiyasının muzdlu əsgərləri pərvənələr düşdülər. Axşam leqionların törökükünləri geri çəkilməyə başladı. Bu döyüşdən sonra bütün dünya anladı ki, türklər möglubedilməzdir. Atilla qışan düşməni qovmadı, öz ordusuna 20 gün istirahət verdi. Nəhayət, Romanın üzərinə hücuma keçdi, İtaliya torpaqlarına qədəm basdı. Imperiya onun qarşısını almaq üçün fəal gücə malik deyildi. Və hunlar müqavimətsiz Romanın dəvazalarına yaxınlaşdırılar. Paytaxt, xalq, senat və papa indiyədək belə təşviş keçirməmişdi. Çıxış yolu tapmırıldılar – təslim olmaq lazımlı gəlirdi. Tarixçilər yazılırlar ki, Leon (Lev) imperator Valentinin xahişi ilə Atillanın qarşısına çıxır, bütün xristianlar adından diz çöküb yalvarır ki, vəhşi hun rəhmə gölsin, şəhərə əl dəyməsin. Roma imperiyasının mədəniyyət abidələri dağıdılmasın.

## İgid ölər, el ağlar qalar

Dünya hökmdarını hansı xain ölümə layiq bildi? Kimsə intiqam barədə düşünürmü?

F.A.Brokhaуз, İ.A.Efronun «En-siklopedik lügət»ində tarixi mənbələrə əsasən [Qibbon, “Leben des A.” (Lüneb., 1797); İoqann fon Miller, “A., der Held des V.Jahrh.” (Vena, 1806); Klemm, “A. nach der Geschichte, Sage und Legende” (Leyps., 1827); Qaaqe, “Geschichte A.S.” (Tselle, 1862); Teri, “Histoire d’A. et ses successeurs” (4-cü çap, Paris, 1874)] həmin olaylar barədə yazılar:

«Atilla bir çox xalqları öz ətrafında birləşdirmişdi, onun ordusunun tərkibində ostqotlar, gepidlər, tyurinqlər, gerullar, ruqilar və xəzərlər vardı. İqamətgahı Yuxarı Macarıstanda yerləşirdi, Tokaydan o qədər də uzaqda deyildi. Atilla əvvəl Şərqi Roma imperiyası üçün böyük təhlükəyə çevrildi. Öz tələblərinin sayını tez-tez artırmaqla II Feodosini bezdirdi. Hunlar Miziyanı, Frakiyi, İlliriki boşaldıb, 447-ci ildə Konstantinopolun həndəvərində dolaşmağa başladılar. İstəkləri o idi ki, Dunaydan Şərqə doğru uzanan bütün ərazilər onların nəzarətinə verilsin.

Atilla 440-cı ildə imperator III Valentin tərəfindən təhqirə məruz qaldığını hələ də unutmamışdı. Onun bacısı Qonoriya ilə nikah bağlamaq niyyəti etirazla qarşılanmışdı. Bundan sonra romalıların başlarının vestqot çarı Teodorixlə müqavilələrə qarışmasından istifadə edib 500 minlik qoşun toplamış və qərbə doğru yürüşə başlamışdı. Qabağına çıxan yaşayış məntəqələrinə od vurub, əli silah tutanı qılıncdan keçirmişdi. Almaniya ərazisinə soxulub Reynə çatmışdı. Nekkara burnundan çayın o biri sahilinə adlayıb, Erir, Mes, Arras şəhərlərini tutmuşdu. Nəhayət, Orlean qalasını mühəsirəyə almışdı. Yalnız bundan sonra Valentin Asekini baş komandan təyin etmək məcburiyyətdən qalmışdı, eləcə də vestqotların çarı Teodorixdən yardım diləmişdi.

Atilla böyük ordusu ilə Trua şəhərinin yaxınlığında, geniş Katalaun düzündə əylənilər romalıları gözləyirdi. 451-ci ilin payızında burada dünyanın ən böyük döyüşü baş verdi. Hunların ilk hədəfi Teodorix idi, qanlı vuruşda vestqotların



çarı oğlu Torizmundla birlikdə həlak oldu. Atilla təzədən ordu toplamaq üçün Vaqenburqa doğru geri çekildi. Aseki hunları təqib etmədi. Lakin müharibə meydanında 200 min döyüşü qalmışdı. Hər iki tərəfin qəddarlığı o dərəcəyə çatmışdı ki, uzun müddət ölülərin ruhlarının Katalaun düzündə döyüşdüyü haqda əfsanələr dolaşıdı. Yolu oradan düşənlər qorxu keçirdilər”.

Bələcə, mənbələr hadisələri ziddiyətli və dolasıq verirlər. Bəzi tarixçilərin qənaətinə görə, bu döyüşdə Atillanın ordusu zəifləyir. O, gücdən düşmüş halda Almaniyaya, Reynə döñür. Lakin bir neçə ay keçməmiş, 452-ci ildə Alp dağlarını aşaraq İtaliyaya soxulduğu faktını danmaq onlar üçün çox çətindir. Axı Atillanın qosunu həmin il Akvileyi darmadağın edir, Altinum, Paduy, Milanı və başqa şəhərləri ələ keçirir. Romanı və bütün İtaliyanı ələ bir təhlükə altında qoyur ki, onun Katalaun düzündə zəifləməsi fərziyyələri özünü heç cür doğrultmur.

Qibbon, İoqann fon Miller, Klemm, Qaaqe və Teri kimi son orta əsr tarixçiləri



*Rafael və şagirdləri. I Levin Atilla ilə görüşü. Freskadan fragmənt.*

yazırlar ki, "Roma darvazası ağızında Atilla gözlənilmədən ordusunun hücumunu dayandırdı və Papa I Levilə danişqlara başladı. İmperator adından ona çoxlu qızıl pul ödənildi".

Bəli, Atilla şəhərə girmədi, asan qələbədən el çəkib geri qayıtdı. Bununla belə, üstünə yenə də vəhişi damgası vuruldu.

Hunlar Romadan çıxıb Pannonyaya döndülər. 453-cü ildə Atillanın burqundlu İldiko ilə toyu oldu və həmin gecə həyatına son qoyuldu. O, ən qüdrətli çəğində dünyasını dəyişdi. Atillanın tarix meydanına atılıb dünyani fəth etməsi sirlə olduğu kimi, ölümü də müəmmalarla doludur. Müxtəlif fərziyyələr meydana atılır: guya İldiko öz xalqının intiqamını almaq məqsədi ilə onu zəhərləyib.

Xaşqanın meyitini üç qəbirdə yerləşdirildilər: qızıl, gümüş və dəmir. Qəbirlər çox əzəmətli idi.

Bir həqiqət aydınlaşdır ki, Atillanın ölümü, ilk növbədə, iflasa uğradığı Bizans (Şərqi Roma) və Qərbi Roma imperatorlarının toy-bayramına lazım idi. Bizans tarixçisi Priskin əsərlərinin 4-cü cildində açıq-aşkar göstərilir ki, «Atilla can verəndə bir sira möcüzələr baş verir. Möcüzələrdən biri bu idi ki, hunların dəfələrlə hücumuna məruz qalan Şərqi Roma imperatoru Marsian yuxu görür.



hunlar içkiyə qurşandılar. Hüzn bir çadırda digərinə keçdi, bütün ölkəni bürüdü.

Cənazəni gecə ikən gizlicə toprağa tapşırdılar. Öncə qızıl, sonra gümüş, ardınca da dəmir tabutu qoydular məzara. Əslində, üç sağlam maddə qudrətli hökmədar rəmzi kimi anılırdı: dəmir yenilən ölkələrdən, qızılla gümüş isə iki imperatorluqudan alınmışdı. Muharibələrdə əldə edilən qənimətlər, silahlar, qiymətli daşlarla bəzədilmiş at yəhərləri və başqa hökmədarlıq əşyaları da meyitin yanına düzüldü. Deyirdilər ki, bunlar onun qurduğu dünya boyda dövlətin əzəmətini göstərməkdən ötrüdür. Torpaq altda qalan xəzinəni insanların nəfsindən uzaq tutmaq məqsədilə məzar qazan əsirləri insafsızcasına öldürdülər...

Bu təsvirlər Atillanın ölümündən yüz il sonra qələmə alınıb, qot tarixçisi Jordonnesin əsərində muhafazə edilmişdir. Ehtimal var ki, ilkln, daha qədim mətn Priskin (Priskos) itmiş əsərindən götürüllər.

Hunlar diyarında (İndiki Macarıstannda) gəzib-dolaşan bir əfsanəyə görə, Atillanın qəbri Tissa həndəvərindədir.

Qüdrətli xaşqanın özümü ilə hunların dövləti dünya ağalığını itirdi. Oğlu El-lakin dövründə Netade çayı hövzəsində qanlı döyüş baş verdi. Nəticədə german və skif tayfaları hun imperiyasının tərkibindən çıxıb müstəqillik əldə etdi.

Beləcə, Tarix hun xalqını Atilla ilə tanıdı. ☒

Məhz Atillanın ölüm anında yuxusunda ilahə ona Atillanın qırılmış oxunu göstərir; bu o demək idi ki, hun xalqı böyük zərər çəkəcək».

Maraqlıdır ki, mənbələrdə Atillanın yas mərasimi bütün təfsilati ilə təsvir edilir, Hətta cənazəsinin üstündə oxunan ağınnın mətni də verilir:

*Muncuqun oğlu, Böyük xagan Atilla,  
Bütün qəhrəman qövmlərin hakimi!  
Sən daha öncə heç kimin bacarmadığı  
tarzdə, təkbaşına  
Hunların və germanların ölkəsində  
hökəmrənləq sürdüñ,  
Sən iki imperatorluğu qorxu içində saxladın,  
onların şəhərlərini zapt etdin.  
Sən kölən ölməqdan qabaq hallarına,  
yalvarışlarına acidin!  
Sən hər seyi ağlin və gücünlə yerinə yetirdin.  
Arxanca acı yaralar bırakmadın,  
Adamların kinindən uzaq qaldın!  
Xalqına arxa durduñ!  
Geridə acısı olmayan nəşəli dostlar  
biraxdin!  
Sən kimi qüdrətli "Tanrı qamçısı" na  
kim qiydi?  
Dünya hökmədarını hansı xain ölümə  
layq bildi?  
Kimsə intiqam barədə düşüntürmü?*

Matəm türküləri söylədikdən sonra məzarın üzərində bir toy düzənlədilər,